

Abbasova Aygün Vüqar qızı¹⁴
**İNGİLİZ DİLİNDE FELİFRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN
 İSLƏNMƏ METODLARI**

Dilin yaranması və formallaşması çox mürəkkəb bir hadisədir. Mürəkkəbliyi ilə yanaşı onun çox cəhəti olması da mahiyyat və xidmət etibarı ilə əvəzsiz, çox vacib və çox mühüm vasitədir. Bu barədə tədqiqatçı M.B.Sürek yazar: "Məlum olduğu kimi, dil fəlsəfənin, psixologyanın, fiziologyanın, tarixin, adəbiyyatşünaslığın və musiqisünaslığın tədqiqat obyektləri sırasında, həmin elmlərlə əlaqədar cəhətlərinə görə tədqiq olunmuş, indi də tədqiq olunur və bu elmlərdə dil ilə əlaqədar dilin falsəfi, dil və təsəkkür, dilin psixologiyası, nitq prosesi və nitq, üslub, vəzni, heca, qafiyə, akustika, nitq və s. kimi bəhslər xüsusi yar tutur. Fonetika, morfologiya, sintaksis, leksikologiya sahəsində aparılan bir çox tədqiqatlar dil haqqında dilin ayrıca bölməsi olan işlubiyət elinin yaranmasına səbəb olmuşdur. Üslubiyət dilin işlublarını, dil normalarını və adəbi dilin müxtəlif ünsiyyət şəraitində, yazının ayrı-ayrı növ və yaranmasında içtimai həyatın müxtəlif sahələrində işlədilməsi işlərini öyrənen dilçilik bölməsidir. Əgər işlubi hadisələri lazımi məzmunun düzgün verilməsi məqsədi ilə dil vasitələrinin seçilməsi prosesi və nəticəsi kimi qəbul etsək, onda işlubi funksiyarı hər bir konkret halda müəyyən təsir yaratmaq üçün müvafiq şəkildə təşkil edilmiş dil vasitələrinin xüsusi rolu kimi qiymətləndirməklər" (7 sah. 36).

Tədqiqatçının fikrinə münasibə bildirərkən onu deya bilirik ki, doğrudan da frazeologizmlər nə qədər çox arasında inqicəq onların yeni bir xüsusiyyətlərini yeniden keşf etmiş olursan, eləcə də aydın olur ki, ister ingilis dilində, isterse də digər araşdırılan dillərdə frazeoloji ifadələr tarixən tədrici inkişafın nəticəsi olaraq sərbəst söz birləşmələrinin modelləri əsasında yaranmışdır və yaramaqdır. V.Q.Qak frazeologizmin xüsusiyyətlərinin müxtəlif aspektlərə arasında rəsəd, onların əsasını üçbucaq əmələ getirdiyini xüsusi qeyd edir. Belə ki, tədqiqatçuya görə bu üçbucağın özünü frazeologizm - məcəzi mənə, frazeologizm - uzallıq formasında göstərə bilir. Bu üç xüsusiyyətlər həmin frazeoloji vahidi, digər qeyri-sabit söz birləşmələrindən əsaslı fərqləndirir. Bu zaman o, daha çox dil vahidi kimi, həmçinin müəyyən sözün ekvivalenti kimi qəbul etməyə təmin yaradır. Lakin, maraqlısı olur ki, adı sözlərdən fərqli olaraq, frazeologizmlər həmişə olduğu kimi məcəzi mənədə, daha çox kodlaşır, yəni onun deyilisi birbəşə signifikativ mənədə anlaşılmır. Frazeoloji vahidlər dən çox birmənalıdır, cümlə səviyyəsində, dən çox böyük mətnin tərkibində işlədilir. Bundan başqa, frazeologizmlər həmçinin astrosemnatik nitq hissəsin kimi də işlədilir. Buradan da aydın olur ki, astrosemantlik böyük matnlarda onun idarə olunmasını deyil, idarəetmə funksiyası daşımاسını təmin edir. Bu barədə tədqiqatçı yazar: "Təkcə leksik vahidlər deyil, frazeologizmlər, əsasən də feli frazeoloji birləşmələr idarəetmə qabiliyyətinə malik olur və bu özünü frazeoloji vahidlərin xarici mütəxəriliyi kimi onların işləndiyi konseptual şəraitdə hərtərəfli şəkildə göstərir. Feli frazeologizmlərdə güclü və zəif idarəetmə qabiliyyəti xasdır, lakin bu frazeoloji vahidlərin hansı növünün necə idarəetmə xüsusiyyətlərinə malik olduğunu öyrənmək üçün onları bir-bir nəzərdən keçirmək lazıim gəlir. Feli frazeoloji birləşmələr bütün idarəetmə xüsusiyyətləri ilə şəhət olunmalıdır. Onların matndə mövqeyini araşdırmaq, işlənəmə prinsiplərini öyrənmək, həm mətnin sintaksi baxımından, həm də frazeoloji mikrosistemlərinin rolunun müəyyənləşdirilməsi baxımından maraqlı doğurur. Frazeoloji makrosistemdə ən güclü idarəetmə xüsusiyyətinə, özlərinə xas mənəda müstəqil işlənə bilməyən frazeologizmlər malikdir (5, sah. 26).

Belə frazeoloji birləşmələrə aşağıdakuları əlavə etmək olar: "Mind one's own affairs", "mind one's own business", "mind you do it", "mind you do that", "make smb.'s mind easy", "make smb on his mind", "put smb.'s mind at ease", "get smb.'s mind at rest" və s. (7, sah. 37). Verilən nümunələrdən da aydın olur ki, burada işlənən idiomatik vahidin idarəetmə xüsusiyyəti əsasən iki planda verilmişdir. Bunlar struktur və tematik planlardır.

Öksər hallarda işlənən motivasiyanın aydınlığı bir o qədər də nitqədə istifadə üçün vacib hesab olunmur, yetər ki, iddianın geniş formatda istifadə olunması və onun ekspressiv emosional qüvvəsi, onların motivləşməsindən ziyar çəkməsin. Aşağıdakı idiomları burlara misal olaraq göstərməyimiz yerinə düşər:

to take the cake (hərfi mənədə - piroq götürmək) – üstünlük əldə etmək.

to pay through the nose (hərfi mənədə – burnunun üstündən ödəmək) – qudurmuşa pul ödəmək.

to fight like kilkenny cats – yemək üçün deyil, ölmək üçün vuruşmaq.

off and on (hərfi mənədə uzağa və daha uzağa) – fasilələrdə və s.

İdiom komponentinin semantikasının zəifləməsi o zaman özünü dəha qabarlıq şəkildə bürüzə verir və ya göstərir ki, hətta motivləşmə aydın şəkildə görünəcək belə, məntiqi cəhətdən bir araya gəlməyən cəhat konteksti, dəha kontekst (mətn) səviyyəsində və ya situasiyasında dəha dəqiq başa düşülür və anlaşılr. Buna missal olaraq bir neçə nümunə göstərək:

1. *The branch meeting last night was sheer waste of time ... and that's the branch which didn't turn a hair when I won the dispute against wilfulness - a desigion that affected over thirty present of its member.*

Burada işlənən *not to turn hair* – gözünü qırpmadan (hərfi tərcümə - tükü tərpanmədən) kimi anlaşılır.

2. *Mr. Grew followed up the campaign in London with his "Independent theatre". It got its feet by producing Ibsen's Ghosts.*

3. *Some day, the thought viciously, when the store was on its feet ... the would pay -Rhett for the misery and humiliation he was causing.*

4. *No one would dream that my life stood on its own feet* (7, sah. 40).

¹⁴ Bakı Dövlət Universiteti, filologiya fakultəsi, ingilis dili (humanitar fakültələr üzrə) kafedrası ayska.abbasova95@hotmail.com

Gösterilen bu nümunelerde idiomların hamısında müyyən qədər motivlaşmə var. Lakin, bununla bərabər müyyən dərəcədə variantlıqlar vardır, təxmini olaraq “təmin olunmuş, asılı olmayan (heç kəsdən, heç nədən) qüvvə toplamaq” kimi işlənmiş hərfi manadı isə “ayaq üstə durmaq” anınlarını ifadə etmişdir.

Cümələdə ifadə əsasən emosionallığı artırır, eyni zamanda etirafın intensivliyini təmin edir. Bu halda işlənən frazeoloji ifadələrlə daxil olduqları mətni ikili şəkildə idarə edir: struktur və semantik cəhətdən məcaz obrazlı təfəkkürün əsas vasitələrindən biridir. Bədii dildə sözün məzmununu, onun əsas nominativ əşyayı mənası ilə məhdudlaşdırır. Söz nominativ mənasından başqa, bir sıra əlavə mənalarda da işlənir ki, buna məbcəz deyilir. Sözün məcazlaşması mətni daxilində, digər sözlərdə əlaqəli şəkildə baş verdi. Söz o zaman məcazlaşır ki, real varlıqdakı anlayışları obrazlı şəkildə vərmək iqtidarına malik olsun. Obrazlılıq, ümumiyyətcə dilə xas olan bir keyfiyyətdir. Ona görə də, obrazlılıq təbiilikdən daha geniş anlaysıdır (1, sah. 113).

Frazeoloji birləşmələrin digər növləri, eyni zamanda nitq və təfəkkür, hal və vəziyyət, iş və hərəkət və s. fellərin iştirak etdiyi feli frazeologiya nümunələri, mətnə “parçalarım, komponentləri səpalənir”, lakin buradakı fel komponenti ümumi cümlənin predikтив rolunu öz üzərinə götürür. Frazeoloji vahidin ayrı-ayrı komponentləri isə müxtəlif cümlə üzü funksiyasında çıxış etməyə başlar. Lakin mətnə “səpalənmə” komponentlər arasında müxtəlif sözlər daxil olmasına baxmayaraq, frazeoloji vahid frazeologizm olaraq qalır və özü haqqında verilən siqnal sayasında təfəkkür bir bütöv kimi qəvrənləndirilən və ya işlənən sözlərdir. Bütöv mənəyə malik feli frazeoloji birləşmə idarəetmənin gücündən və xarakterindən asılı olmayıraq, kontekstin gözlərinə münasibətdə böyük və ya vahid kimi çıxış edir və qrammatik cəhətdən hakim mövqeyə keçən və özək olmayan komponentlər cümlədə müstəqil idarə olunan başqa sözlərlə yalnız formal şəkildə bağlanır (6, sah. 27).

Feli frazeoloji birləşmələri, hal-vəziyyət mənasında olub əsasən cümlənin xəbəri vəzifəsində işlənir. (3, sah. 28).

Ümumi nöqtəyi-nəzərdən götürdükdə frazeoloji vahidlərin işlənmə metodları əsasən iki istiqamətdə özünü göstərir:

1. Frazeologizm səpalənmə xüsusiyyətində (funksiyasında).

2. Cümlənin xəbəri funksiyasında.

Birinci halda, yəni səpalənmə funksiyasında, onun komponentləri bir-birindən ayrı düşəndə, onlar ayrı-ayrı cümlə üzü funksiyasında işlənir.

İkinci halda isə kontekstdə frazeologizm bütün olaraq qalır və bununla da bir növ strukturla bütövləşir və cümlənin xəbəri funksiyasında işlənir. Az komponentli frazeologizmlərə münasibətdə ikinci cəhət, çox komponentli frazeologizmlərə isə birinci cəhət özüni göstərir. Nümunələr nəzar yetirsek:

1. There were a nice pair, he wouldn't put anything past them – (W.S. Maugham: "Then and Now" ch. XXXVI) – “gözəl cütlük idi, o onları hər şəyə nail olmaq imkannında olan adamlar kimi hesab edirdi” cümləsində “wouldn't not put anything past smb.” – frazeologizm iki yerə ayrılmışdır. “He wouldn't put anything past smb.” Komponenti, cümlənin başqa bir komponenti “then” ilə tamamlıq əmələ gətirmişdi.

Yaranmış situasiyaya iki formada yanışmaqla olar:

Nə edir? – “would put not anything past smb.”, necə hesab edir? – “anything past smb.”, nəyə qadir? – “past then”, “would not put” – xəbərdər, “anything” – qeyri-müyyən əvəzləkdir, “past” – sözümüzür.

İkinci baxışa görə: nə edir? – “would not put past”, - nə edir? - “would not past anything past then”. Buraya əlavə olunmuş komponenet “then” həmin frazeologizmin obyekti idarəesini təmsil edir. ... kimi feli frazeologizmin bir çoxu zəif idarəetmə qabiliyyətinə malikdir. Həmçinin zəif idarə edilən söz formaları obyekt mənasında və qeyri-obyekt mənasında çıxış edir. Absolutiv şəkildə işlədilən və hansısa bir təyin edici tələb etməyən frazeologizmlər zəif idarəetmə qabiliyyətinə malik (5, sah. 27).

Frazeologizm fel komponenti ətrafında formalşan ifadələri bir daha nözərdən keçirək:

Nitq və təfəkkür mənəli leksik-semantik fellər qrupuna aid olan frazeologizmlər: “dənüşməq, demək, söyləmək, soruşturmaq” – nəyi, nə haqda, nə kimi ... fikirləşmək, düşünmək, əmin olmaq – nəyi, nə haqqında ... sözler təyin edici tələb edir. Məsələn: *to pass judgement to take, the lead in; to swing the led on; to give a lead of; to let drop about; to lick boots for ... to blow the lid off; to give the lie to; to get a load of; to chop logic on; to make love with; to lie law for; to make a fool of ... və s.*

Bəzi hallarda cümlələrə fikir verdikdə, müşahidə etmək olar ki, elə bil ki, bununla bağlı tərənnən suullar, frazeoloji bütövlüyü内心sində artıq həll olunub və böyük kontekstə çıxarılmazı tələn olunur.

Bəsi ki, *to saw the air, to take the air, to chew the fat, to give check, to chew the food, to come clean, to crack wife, to cry crahen, to give credence, to make a dent, to cry craven, to give the game away, to make the grade, to let down one's hair, to lose one's head; to crack a joke, to pull smb's leg, to shake a leg, to hand a lemon, to give a lesson, to let fly to sit on the lid, to lay down the life, to lose life, to pass lips, to take a land off* və s. kimi əksər feli vahidlərdə obyekti məsələsi bir növ frazeologiya daxilində həll olunmuşdur. Bəsi ki, onların cümlədə işlədilən zamanı frazeologizmin obyekti idarə etməsi heç enir.

İngilis dilində işlənən aşağıdakı feli frazeologizmlərə nəzər yetirdikdə, bunun əyani şahidi olacaq: *ingilis dilində: to make one's day, to get off one's bike, to darken smb's door (s), to rose smb's bill, to break one's fast, to move smb's blood, to keep one's distance, to burst smb's boiler, to make smb's gorge ride, to shoot one's bolt; to pay smb. back in his own coin; to keep in smb's good books; to pay one's devoirs; to know smb. like a book; to make smb. 's heart bleed; to keep smth. within, bounds; to take off one's coat, to get one's brains fried, to close one's eyes, to keep the bulge on smb, to strike one's colours, to wake it one's business; to step on smb. 's coins, to cut one's capable; to best smb. at his own game.*

Buradan aydın olur ki, frazeologizm özü bütövlükdə, ya da frazeologizmin fel komponenti qoşuluğu cümlənin xəbəri funksiyasını yerinə yetirir. Bu zaman leksik vahidlər kimi, frazeologizmlər də müyyən qrammatik kateqoriyalara malikdir, məsələn, feli frazeologizmlə felin növ, zaman, forma, şəxs, cins və s. kateqoriyaları xasdır (6, sah. 21).

Feli frazeoloji birləşmələrin taxsisatından asılı olmayaraq, bütün mövzularda yazılmış nəticələrə mətnlərdəki sözü yekunlaşdırmaq, “ara söz kimi işlətmək”, “abzasi müyyənlaşdırmaq, ümumiyyətə, hər hansı mətnin strukturunda özüne yer tutmaq imkanları başqa növ frazeologizmlərdən qat-qat üstündür”.

Ösəsan ona görə ki, onlar ümumi matn parçasına da aid edilə bilir, cümlədən başlamış böyük frazalardaki ümumi fikirlə uyğunlaşdırılır. Elmi-tekniki əsərlərdən frazeoloji birləşmələr dar çərçivədə işlədilə bilər – bu mühitdə onların formalşaması imkansızdır. İstiqmə-siyasi ədəbiyyatda yazılırlar isə, frazeoloji birləşmələrin həm işlənmesi, həm də formalşaması mümkündür. Bu mənəda istiqmə-siyasi mətn, bədii ədəbiyyatda çox yaxınlaşır. Lakin onlar dər tematik istiqaməti, janr təxsisatı ilə seçilir. Publisistikada hər cür frazeologizm yər olur. Burada formalşan frazeoloji birləşmələrin məzmunu, ümumi mənəsi yalnız istiqmə-siyasi məniyyəti ilə fərqlənir. Siyasi ədəbiyyatda mütbəuat materialları getdikcə istiqmə hayatda daha böyük rol oynamaya başlayır. Siyasi leksika və frazeologiya gündəlik dilin heyatunda geniş şəkildə işlədirilir.

Tədqiqatçıların müşahidələrinə görə, “siyaset dilinin ən mütəhərrik hissəsi, məhz, frazeologiyadır və bu mütəhərrilik, dinamiklik, əməkvericiliyə uyğunlaşdırılır. Elmi-tekniki əsərlərdən frazeoloji birləşmələr dar çərçivədə işlədilə bilər – bu mühitdə onların formalşaması imkansızdır. İstiqmə-siyasi ədəbiyyatda yazılırlar isə, frazeoloji birləşmələrin həm işlənmesi, həm də formalşaması mümkündür. Bu mənəda istiqmə-siyasi mətn, bədii ədəbiyyatda çox yaxınlaşır. Lakin onlar dər tematik istiqaməti, janr təxsisatı ilə seçilir. Publisistikada hər cür frazeologizm yər olur. Burada formalşan frazeoloji birləşmələrin məzmunu, ümumi mənəsi yalnız istiqmə-siyasi məniyyəti ilə fərqlənir. Siyasi ədəbiyyatda mütbəuat materialları getdikcə istiqmə hayatda daha böyük rol oynamaya başlayır. Siyasi leksika və frazeologiya gündəlik dilin heyatunda geniş şəkildə işlədirilir.

Hər bir feli frazeoloji vahid öz növbəsində məzmununa görə fərdi tek səciyyə daşıyır. Bu mənəda aşağıda qeyd etdiyimiz bir qrup birləşməyə diqqət yetirməyimiz məqsədəyən olardı. Məsələn:

to have a swim, to have a smoke, to have a talk, to take a walk, to give a laugh, to give a look force a smile, make a flush, get a talk with və bir sıra bərabər tipik feli frazeoloji birləşmələr vardır ki, onlar semantik cəhətdən sadə fellərin ekvivalentidir – to talk, to look, to smile, to smoke, to laugh və s. eyni zamanda qeyd etməliyik ki, onlar daha çox ekspresivlik, sintaktik cəhətdən genişlənmiş bir variantdır. Məsələn:

She only gave him one of her deep glaming smiles, and there was there was that glame the had given him.

Bu tip birləşmələrdən bahs edərək A.I.Smimitski qeyd edir ki, *to have a smoke; to have a glance və digərləri konversiya almış fellərə uyğun gəlir və adətən bələ birləşmələrlə birləşdirilir.* (7, sah. 100).

Araşdırıldılardan da aydın olur ki, dilin frazeoloji baxımdan zənginləşməsində, feli frazeoloji birləşmələrin çox böyük və önəmlü rolü vardır.

Ədəbiyyat

1. Azərbaycan dilin tələbiyyatı. Oççərlər. Bakı. Elm və Təhsil, 1970, sah. 213. (1)

2. Abdullayev Ə.Z. Dil. Siyaset. Sosial tarzəq. Bakı: BDU, 1997, sah. 379. (2)

3. Bayramov N.A. Azərbaycan dilində sabit söz birləşməsi. Feli sabit söz birləşmələri/Dilçilik məcməsi. XIV s. Bakı: Nizami adına Dil və Ədəbiyyat institutu, 1960, sah. 19-28. (3)

4. Çaparlıyev A.I. Leksikologiya angličtik dilinə. M. 1956, str. 295. (4)

5. Zərifzadə V.A. Predloženija və eto opisanija k kazyu i rečiye Mədrid. Məd. Məzəhib. 1976, str. 307. (5)

6. Jukon V.P. Frazeologizm və slovo əya materialı. Ruseckoj. Filologiya. 1967, str. 38. (6)

7. M.B.Sirəz. İngilis dilində feli frazeoloji vahidlərin leksik-semantik xüsusiyyətləri dissertasiya işi. Bakı – 2015, sah. 141. (7)

ROYÇI: des.L.Əlikberova

Açar sözlər: frazeologiya, feli frazeoloji birləşmələr, metodlar, idarəetmə xüsusiyyətləri, idarəetmə metodları, idiomlar, atalar sözləri, zərb məsələlər, ekspresivlik, emosionallılıq, nitq və təfəkkür, ədəbi dil komponentləri.

Ключевые слова: фразеология, глагольные фразеологические сочетания, методы, функции управления, методы управления, идиомы, пословицы, поговорки, выразительность, эмоциональность, речь и мысль, компоненты литературного языка.

Key words: phraseology, verb phraseological combinations, methods, menegment features, menegment methods, idioms, proverbs, sayings, expressiveness, emotionality, speech and thought, literary language components.

Xülasə

Frazeoloji birləşmələrin əksər hissəsi, demək olar ki, yaridan çoxu ümumxalq dilinin məhsuludur. Frazeologiya demək olar ki, xalq tərzindən yaradılmışdır. Onların izləri xalq yaradıcılığı nümunələrinə, folklorla, xalq deyim tərzinə və xalq duymularına, dialekt və şivələrə gedib çıxır. Dünya xalqlarının öz dansıqlarında yaradılmış frazeoloji vahidlərin yalnız cüzi bir hissəsi, yazılı ədəbiyyatda qeyd edilən qismi toplanmış və ədəbi dilin frazeologiyasına daxil edilmişdir. Şifahi dildə yaşamaqda olan və yəzyıla alınmamış frazeologizmlər isə, o xalqın dilində qorunub saxlanılmış və dilin frazeoloji baxımdan zənginləşməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Feli frazeoloji birləşmələrdə müyyən hissəsi dildə, gündəlik həyatımızda yanaşı, frazeologiyanın inkişafında az əhəmiyyət kəsb etmir. Bütün bu yanaşmalar frazeologiyanın bütün sahələr boyunca işlənməsinə öz töhfəsini vermiş olur.

Резюме

Большинство фразеологизмов, чуть ли не более половины, являются продуктами просторечия. Фразеология почти создана народом. Их следы восходят к образам народного творчества, фольклора, народных пословиц и народных чувств, говоров и говоров. Лишь малая часть фразеологизмов, созданных народами мира в их разговорах, часть, зафиксированная в письменной литературе, была собрана и включена во фразеологию литературного языка. Фразеологизмы, живущие в устной речи и не записанные, сохранились в языке этого народа и приобрели чрезвычайно важное значение во фразеологическом обогащении языка. Определенная

часть глагольных фразеологических сочетаний используется в устной речи, в нашей повседневной жизни, но имеет немаловажное значение в развитии фразеологии. Все эти подходы способствуют развитию фразеологии во всех областях.

Summary

Most of the phraseological units, almost more than half, are products of the common language. Phraseology was almost created by the people. Their traces go back to examples of folk creativity, folklore, folk savings and folk feelings, dialects and dialects. Only a small part of the phraseological units created by the peoples of the world in their conversations, the part recorded in the written literature, was collected and included in the phraseology of the literary language. Phraseologisms living in the oral language and not written down were preserved in the language of that people and became extremely important in the phraseological enrichment of the language. A certain part of verb phraseological combinations is used in oral language, in our daily life, but it is not of little importance in the development of phraseology. All these approaches contribute to the development of phraseology in all fields.

RƏYÇİ: dos. L.Ələkbərova